


HƏR KƏSİN ÖZÜNÜN BİR DÜNYASI VAR...



Qayım-qədim Qarayazı... Yalnız öz təbəti, havası, suyu ilə deyil, say-seçmə oğullan, tanınmış ziyalıları ilə da seçilib bu yurd, bu oba həmişə... Qarayazının fəxr etdiyi, öyündüyü oğullarından biri də Qiyas müəllimdir – Qiyas Ağamırıldır...

Qiyas müəllim 1931-ci ildə Qarayazının Nəzərli kəndində doğulub. Nəzərli orta məktəbini bitirdikdən sonra M.F.Axunov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı Institutunda (hazırda Bakı Slavyan Universiteti) təhsil alıb. Uzun illərdir ki, Kosalı orta məktəbində rus dili və ədəbiyyatını tədris edir. Bu dilin incəliklərini, rus ədəbiyyatının görkəmli ədəbi əslmalarının əsərlərini böyük həvəslə öyrədir şagirdlərinə... Bu xalq müəllimi yüksək bilik verməkdən başqa, onlara həyat dərsini da öyrədir.

Öz ömrünü elm və təhsil yolunda şam kimi əridən səksən dörd yaşı Qiyas müəllim dəyərli bir ömür yaşayır. Mənim də müəllimim olduğu üçün daima qurur duyuram bu insanla... Şərafli, çatın və mürəkkəb bir peşəni – müəllimliyi öyrəndim ondan... Vicdanla işləməyi, insanlara, faktlara, hadisələrə olduqca obyektiv yanaşmayı, düzlük və doğruluğu təlqin etməyi, səbri olmayı öyrəndim mən də hər cəhətdən ideallıq səviyyəsində dayanan Qiyas müəllimdən.

Qiyas müəllim həm də zərif şeirlər müəllifidir. O, gənclik illərindən şeira maraq göstərir, içindən gələn duyguları ağ kağızlara köçürür. Şairin "İradlar və tövsiyələr" adlı şeirlər kitabında səmimi ovqatdan doğan lirik poeziya nümunələri toplanıb...

Şeirlərinin bir qismi sevgi, məhəbbət mövzusuna həsr olunub. Şairin poeziyasında məhəbbət Ünvanlı şeirlərin ayrıca yerlə və çəkisi vardır. Bu şeirlərdə saf və təmiz duyguların tərənnümü ön plana çıxır. Poetik ifadə imkanının zənginliyinə görə seçilən bu şeir parçası oxucuların qəlbinin sarı siminə toxunur:

*Bu səhər çıxmışdım bulaq başına,
Orda gözəllərin yiğnağın gördüm.
O büllür sularda haqqıqıx daşına
Baxanda qızların yanağın gördüm.*

Şairin poeziyasında gözəllər poetik rənglərlə, bədii boyalarla təsvir edilir. Lirik hissələri tərənnüm edən şeirlərləndə gözəlin canlı portretli heyvətləndirilir oxucunu:

*Arxada sahəngi bir gözəl pəri,
Yenica xinadan çıxıb əlləri,
Görünür əndamda çatının yeri,
Həm alını gördüm, həm ağın gördüm.*

Şair "Məhəbbətin oduna bax" adlı şeirləndə eşq odu ilə yanın bir aşiqin kövrək hissələrini, qəlb çırıntılarını, məhəbbətinin böyüküyünü səmimi bir dillə oxuculara çatdırır:

*Məhəbbətin oduna bax,
Ölənəcan sönən deyil.
Onu sevən bilər ancaq,
Heç vaxt ürək dənən deyil.*

Müəllifin bu poetik nümunəsi, bu canlı bədii ləvhə insan qalbinə, ruhuna təsir edir, bir titrəyiş yaradır onun içində...

Şair bütün varlığı, əqidəsi, düşüncəsi ilə elinə-obasına, bütövlükdə xalqına bağlı olan bir sanatkardır. Onun vətənə olan əbədi bağlılığını, sevgisini ifadə edən misralarını həyacansız oxumaq olmur:

*Bağımın tacısan, gözümün nuru,
Ağzımın ləzzəti, canım, ey Vətən!
Dədə-babaların fəxri, qüruru,
Yansan, ataşınə yanım, ey Vətən!*

Şair Vətənin hər mənzərəsini cənnətə bənzədir. Həm də oxucularını doğma Vətəni sonsuz məhabbatla sevməyə çağırır. "Ey Vətən" adlı şeirində Qarabağ dərdini, Qarabağ yanğını poetik həyəcanla dillə gətirir. İzlərab havalı bu şeirdə xanbülbülü qan ağlayan Cıdır düzündən, sinasi dağlı Şuşa qalasından danışır, yağı tapdağında olan torpaqlarımızın, yiyəsiz qalan obalarımızın harayına səs verir:

*Həni Cıdır düzü, Şuşa qalası,
Nəmlı gözlərini dikib yollara.
Ucalıb göylərə ah-nalası,
İnciyəcək Xurşubbanum, ey Vətən!*

O, Vətənin hər qarış torpağını müqəddəs sayır, onu hər şeydən üstün tutur. Yad əllərdə qalmış Şuşanın, Laçının ah-naləsi, fəryadı göynədir onun Ürayını. Şair Qarabağ dərdini, bu dərdin böyüküyünü olduqca canlı şəkildə misralara köçürüb:

*Yadıma düşəndə Şuşam, Laçının,
Başımın tüstüsü göyə ucalır.
Vətəndə vətənsiz olub qaçqınım,
Qəlbimin simləri "Zarinci" çalır.*

Fəxri, vüqarı adlandırdığı Vətənə qarşı xain çıxanlar şairi son dərəcə hiddətiyəndir. O, bu xəyanətləri heç cür bağlılaya bilmir, onlara nifrətlər yağdırır:

*Ucalasan, ey vətənim,
Fəxrlım, vüqarimsan mənim!
Kül gözüna, kim ki sənə
Xain çıxib döna-döna!*

Qiyas Ağamirlinin şeirlərində lövhələr tez-tez dəyişir. O, doğma təbiəti bir obraz səviyyəsinə qaldırır. Yazda təbiətin gözəlləşməsini, keçmiş zamanlarda kənd əhalisinin arandan-dağa köçməsini bədil bir dillə belə təsvir edir:

*Yenə xəyalimdə durur o günlər,
Yaz olanda yaylaqlara gedərdik.
Atların bellində gəvəll yəhər,
Yolda gah minərdik, gah yedəklərdik,
Yaz olanda yaylaqlara gedərdik.*

Qiyas Ağamirlı şeirlərində dağlarımızın məğrurluğu, əyilməzliyi, füsunkarlığı rəngarəng

bədil boyalarla təqdim olunur:

*Hər çiçəkdən azca dərib gətirsən,
Xəsta manə dərman üçün yetirsən,
Nəfəsindən mənə nəfəs gətirsən,
O dağların loğman olan çağı var!*

Bu misraları oxuduqca dəyişir insanın həyat yolunun axarı... Təbəletə heyranlıqdan doğan bu poetik parçadan dağ nənəsinin, kəklikotunun, çöl çiçəyinin bihuşədici etri galır sanki...

Eyni zamanda, düşmən tapdağı altında qalan dağlarımız şairin Ürayını ağrıdır, cızdağını çıxardır onun:

*Dili yox, dardını nə ilə desin,
"Ürayını" ağıb bizi göstərsin,
Gözlərində hasrat, baxışında kin,
Çatmır qulaqlara ünү dağları.*

Azərbaycan poeziyasında olduğu kimi, Qiyas Ağamirlı yaradıcılığında da "Durnalar" şeiri özünün bir sıra fərdi keyfiyyətləri ilə diqqəti cəlb edir. Müəllif göy üzündə uçan durnalara müraciət edərək, onlarla dərdləşir və qarşıda təhlükə olduğu üçün durnalara ehtiyatlı olmağı tapşırır:

*Dünya siza olub dar,
Qarşıda təhlükə var,
Düzülün bircə qatar,
Durnalar, ay durnalar...*

Bu misralardan görünür ki, şair müasir dönyanın gedışatından narahatdır, dönyada gedən mühəribələrə son qoyulmasına işarə edir, yer üzündə sülhün bərqrər olmasını və dönyanın əmən-amanlıq içində yaşamasını istəyir.

Müəllifin mövzu dairəsi olduqca genişdir. Şairin şeirlərində övlad sevgisi çox bədil və poetik bir şəkildə öz ifadəsini tapıb. "Uşaqlarına" adlı şeirində aşağıdakı misralar hər bir oxucunun iç dünyasını işıqlandırır:

*Ağzıma bir şirin tika alanda
İstərəm, çıxarıb göndərəm siza.
Gecənin sazağı layla çalandı
Nə ola, sizinlə yatam üz-üzə.*

Qiyas Ağamirlı yaradıcılığında öz rangı, öz çaları olan "İnsan gəllər bu dünyaya" şeiri Hamlet Isaxanlinin anadan olmasının 50 illiyi münasibətilə

yazılmışdır. Şelrdə göstərilir ki, İnsan zirvəyə yüksəlmək üçün daim axtarışda olmalı, yazmalı və yaratmalıdır:

*İnsan gəlir bu dünyaya
Nəsə qurub yaratmağa.
İnsan gəlir bu dünyaya
Tum tullayıb, tağ atmağa.*

*İnsan galır bu dünyaya
Zirvələrə ucalmağa.
İnsan galır bu dünyaya
İnsan kimi yaşamağa.*

Çox qəribadır bu hayat... İnsan galır bu dünyaya... O, enişli-yoxuşlu, şirinli-acılı bir ömür yaşayır. Elmlı, savadlı insan həmləxə yaxşı ad qazanır, özündən sonra gələcək nəsillərə bir iz qoymaq üçün durmadan çalışır. Bu şeirdə belə bir insandan söz açılır – hayat eşqi ilə, qurub-yaratmaq həvəsi ilə alovlanıb-yanan bir insandan... Söz açılır təmiz əqidəli bir insandan, xeyirxahlığı, humanistliyi daim özünüň həyat amalına çevirən bir ziyalidən... Bu şeirdə insanın mənəvi aləmi, onun nacib hissələri, təmiz və xeyirxah arzuları sənətkarlıqla tərənnüm olunur.

Hamlet İsaxanlıının yaratdığı təhsil ocağı –Xəzər Universiteti də Qiyas Ağamirlinin diqqət mərkəzindədir. Səmimi hissələrə, gözəl duyğularla yazılmış bu şelr şairin təhsilə və elmə verdilər yüksək dəyərin ifadəsidir:

*Qanadlıdır gözəl pərl,
Sahilsizdir sahilləri.
Hamletimin şah asarı
Mən "Xəzər" i axtarıram,
Çoxdan bəri axtarıram.*

Şair bu şeir parçasında "Xəzər"la qürur duyduguunu diqqətə çatdırır və bu elm məbadını Hamlet İsaxanlıının şah əsəri adlandırır. Bu misraları oxuduqca şairin Ərək çırpıntılarını duymaq olur. Ərək çırpıntıları ilə yazılan şeirlər isə pərcimlənir neçə-neçə beynilərə....

Şair qocalıq mövzusuna da müraciət edib. O, qocalığın üstünə hücum etdiyini, ömrünün illərinin əriyib getdiyini görür, bu zaman gənclik illərini xatırlayır. O, bu illəri bir də yaşamış istəyir. "Na ola, cavanlıq qayıda geri" şeirində keçdiyi ömür yolunun o nurlu səhərinin – gənclik çağlarının geri qayıtmamasını arzulayır:

*Na ola, cavanlıq qayıda geri,
Tərsinə fırlana ömrün təkəri.
Ucalda bilaydim gənclik səsimi,
Təzədən köklənəydi qalbimin simi.*

Şairin yaradıcılığında böyük tərbiyəvi əhəmiyyətə malik öyünd-nəsihatləri də xüsusi yer tutur. O, oğluna yazdığını bir şeirində gənclərə peşə və sənət sahibli olmayı, halal zəhmətdən boyun qaçırmamağı tövsiya edir, eyni zamanda, onları aqsaaqqal sözünü dinləməyə çağırır:

*Heç zaman zəhmətdən boyun qaçırmma,
Axırda bəhrəsin görərsən, oğul.
Həryana boylanıb ağıl çəşirma,
Bağ saldın, barısın hörərsən, oğul*

Göründüyü kimi, müəllif bu poetik parça oğlunun timsalında gənclərə üz tutaraq onlara dəyərli maslahətlər verir.

Öyünd-nəsihatlərində insanlarda ağıl, mərifət, mərdlik, mənəvi təmizlik, dünya malına tamahsızlıq, təvazökarlıq, ədalətli olmaq və s. kimi mənəvi keyfiyyətlər də yüksək qiymətləndirilir:

Deyirlər, hər kəsin özünün bir dünyası var. Kimsənin bilmədiyi bir dünyası... Qiyas Ağamirlı dünyasında Tanrıların iki payı özüne yer tapıb: bir tərəfdən, peşəsinin vurğunu olan müəllim olmaq, digər tərəfdən isə, könül dünyasında gözəl duyğularla yaşayan, bu dünyadan kədərini, qəmini, sevincini şeirlərində dilə gətirən, eşqin, məhabətin böyüklüğünü yüksək pafosla tərənnüm edən bir şair olmaq:

*Ululardan sən ulusan,
Mənim dünyam, manım dünyam.
Sonsuz karvanlar yolusan,
Mənim dünyam, manım dünyam!*

*Heç kəs sənla güləşəmməz,
Cürat edib "mənəm" deməz,
Oyunların çoxdur, qərəz,
Mənim dünyam, manım dünyam!*

Bax beləcə, bambaşqa bir dünyası var bu şairin – Qiyas Ağamirlının...

Elza İsmayılova